

Eynəli bəy Sultanovun həyatı və yaradıcılığı

İsa Həbibbəyli

Akademik, AMEA-nın vitse-prezidenti

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru. Azərbaycan.

E-mail: isa.habibbeyli@science.az.

Annotasiya. Məqalədə XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatının görkəmli ədəbi simalarından olan, mahir publisist, nasir, folklorşunas, tərcüməçi və teatr təşkilatçısı, habelə mullanəsreddinçi ədəbi cəbhənin fəal müdafiəçisi kimi tanınan Eynəli bəy Sultanovun həyatı, fəaliyyəti və yaradıcılığı barədə ətraflı məlumat verilir.

Eynəli bəy Sultanov Naxçıvanda maarifçi mühitin formallaşmasına hələ gimnaziyada təhsil alarkən xidmət göstərməyə başlamışdır. 1908-ci ildən etibarən Eynəli bəy Sultanovun həyatının Tiflis dövrü başlamış və ömrünün sonundak əsasən orada yaşayıb formalashmışdır. O, 1905-1908-ci illərdə "Kaspı" qəzetinin İrəvan və Naxçıvan üzrə xüsusi müxbiri olmuş, 1924-cü ildən etibarən Yeni Əlifba Komitəsi Tiflis şöbəsinin katibi kimi bu istiqamətdə geniş iş aparmışdır. XX əsrin əvvəllərində Tiflis teatr mühitinin yeni mərhələdəki inkişafına da Eynəli bəy Sultanov yaxından köməklik göstərmişdir. O, mahir publisist olmaqla bərabər, həm də bənzərsiz nasir idi. Onun hekayələrində Azərbaycan kəndi və kəndlilərin həyatı bütün təbiiliyilə təsvir olunmuşdur. Tərcüməciliklə məşğul olan Eynəli bəy Sultanovun ən böyük xidmətlərindən biri də Azərbaycan ədəbiyyatı nümunələrini rus dilinə tərcümə etməsidir. O, M.F.Axundzadənin "Molla İbrahimxəlil kimyagər" və "Hacı Qara" komediyalarını rus dilinə tərcümə etmiş və hər iki əsərin rusca nəşrinə nail olmuşdur.

Açar sözlər: Eynəli bəy Sultanov, publisist, tərcüməçi, mullanəsreddinçi, İrəvan Kişi Gimnaziyası, teatr təşkilatçısı

Məqalə tarixçəsi: göndərilib – 11.05.2022; qəbul edilib – 15.05.2022

Life and creative work of Eynali bey Sultanov

Isa Habibbeyli

Academician, Vice-president

General director of the Institute of Literature named after Nizami Ganjavi of ANAS. Azerbaijan.

E-mail: isa.habibbeyli@science.az.

Abstract. In the article is provided detailed information about the life, activities and creativity of Eynali bey Sultanov who was a prominent literary figure of Azerbaijani literature in the early of 20th century and was known as publicist, writer, specialist in folklore, translator, theatre organizer and active defender of literary front of mullanəsreddinists.

Eynali bey Sultanov served the formation of an enlightening environment in Nakhchivan while still studying in high school. The Tbilisi period of Eynali bey Sultanov's life started in 1908 and lived there mainly until the end of his life. He had worked as a special correspondent of the newspaper "Kaspı" on Yerevan and Nakhchivan and secretary of Tbilisi branch in New Alphabet Committee since 1924. At the beginning of the 20th century Eynali bey Sultanov also contributed closely to the development of the Tbilisi theater environment at a new stage. He was a skillful publicist and a unique writer. In his stories the village of Azerbaijan and the life of villagers have been described. One of the greatest services of Eynali bey Sultanov was the translation of samples of Azerbaijani

literature into Russian. He translated the comedies “Molla Ibrahimkhalil – the Chemist” and “Haji Gara” by M.F.Akhundzade into Russian and published both works in the Russian language.

Keywords: Eynali bəy Sultanov, publicist, translator, mollahasraddinist, Yerevan Men's Gymnasium, theater organizer

Article history: received – 11.05.2022; accepted – 15.05.2022

Giriş / Introduction

XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatının görkəmli ədəbi simalarından olan Eynali bəy Sultanov mahir publisist, nasir, folklorşunas, tərcüməçi və fədakar teatr təşkilatçısı, habelə mollahasraddinçi ədəbi cəbhənin ən fəal müdafiəçisi kimi tanınır. O, ardıcıl olaraq Za-

qafqaziya rusdilli mətbuatında Azərbaycan ədəbiyyatının və mədəni irsimizin tədqiqi və təbliğinə həsr edilmiş məqalələrlə çıxış etmişdir. Azərbaycanda teatr hərəkatının genişləndirilməsində və inkişafında da Eynali bəy Sultanovun mühüm xidmətləri vardır.

Əsas hissə / Main Part

Həyatı. Müxtəlif tədqiqat əsərlərində Eynali bəy Çölü bəy oğlu Sultanovun doğum tarixi barədə iki məlumat vardır: 1862 [35, s.23; 21], 1863-cü [2, s.147; 4, s.9; 30, s.11] illər. Lakin aparılan araşdırmlar bu tarixlərin bir daha dəqiqləşdirilməsini tələb edir. Belə ki, XX əsrin səksəninci illərində aşkar çoxardığımız “İrəvan quberniyası Dairə Məhkəməsi prokurorunun köməkçisi Eynali bəy Sultanovun şəxsi işi”ndəki formulyar siyahı adlanan rəsmi bir sənəddə onun 5 may 1866-ci ildə Naxçıvan şəhərində, Çölü bəy Nadir bəy oğlu Qullarağasıyevin ailəsində dünyaya gəldiyi qeyd olunmuşdur [32]. İndiyə qədərki təvəllüd tarixlərinin hansı mənbələr əsasında yazılışı dəqiq göstərilmədiyi üçün 1866-ci il tarixini rəsmi bir sənəddən alınmış tərcüməyi-hal göstəricisi kimi qəbul etmək lazımdır.

Eynali bəy Sultanov 1873-1879-cu illərdə Naxçıvan şəhər üçsinifli məktəbində ibtidai təhsil almışdır. Tanınmış müəllimləri və zəngin elmi-mədəni mühiti olan bu məktəbdə aldığı təhsil onun təməl biliklərinin və ilkin dünyagörüşünün formallaşmasına ciddi təsir göstərmışdır. Onun sonra harada və hansı məktəbdə təhsilini davam etdirməsi barədə də fikir müxtəlifliyi mövcuddur: gimnaziya (yeri, ünvanı, adı qeyd olunmadan) [20, s.51] və Tiflis Klassik Gimnaziyası [30, s.11; 34, s.6; 39, s.213]. Eynali bəy Sultanovun Tiflis Klassik Gimnaziyasında oxu-

masına dair heç bir rəsmi sənəd yoxdur. Hətta tədqiqatçılar həmin mülahizəyə etiraz edirlər [5]. Ermənistən Dövlət Tarix Arxivindəki “İrəvan Kişi Gimnaziyası” adlı fonddan 1986-cı ildə əldə etdiyimiz tərcüməyi-hal sənədləri isə Eynali bəy Sultanovun 1880-1886-cı illərdə həmin təhsil ocağında oxuduğunu qəti şəkildə sübut edir [31, s.458,483]. Gənc gimnazist burada – İrəvan Kişi Gimnaziyasında rus, latin, yunan, fransız dillərindən dərs keçmiş, riyaziyyat, fizika, tarix, coğrafiya, ilahiyyat, hüsnxətt fənlərini öyrənmişdir [28, s.91-95]. Dilləri və ədəbiyyatları dərindən öyrənməyə xüsusi həvəs göstərmişdir. 1881-1882-ci tədris ilinin imtahanlarında yunan dili və ədəbiyyatı, latin dili və tarixdən “əla” qiymətlər almışdır. Sənədlər göstərir ki, İrəvan Kişi Gimnaziyasında oxuyarkən Eynali bəy Sultanov tərcümə məşğələlərində də fərqlənmişdir. Gənc gimnaziya şagirdi fransız, latin, yunan dillərindən rus dilinə, yaxud rus dilindən həmin dillərə tərcümə məşğələləri zamanı xüsusi qabiliyyət nümayiş etdirmişdir. Belə ki, 24 fevral 1884-cü ildə latin dilindən təklif olunan idiomatik ifadələri rus dilinə düzgün tərcümə edən 4 nəfər gimnazistin arasında onunda adı yazılmışdır. 29 aprel 1884-cü il tarixində o, rus dilindən imtahan zamanı Nikolay Qoqolun “Köhnə dünya mülkədarları” əsərinin məzmununu danışmış, nəzərdə tutulan parçanı, eyni zamanda fransız, latin və yunan dillərinə tərcü-

mə etmişdir. İmtahanda “əla” qiymət alan olmamış, biliyini sınaqdan çıxaran 16 nəfərdən yalnız Eynəli bəy Sultanovun cavabları tələbkar komissiya tərəfindən “yaxşı” ilə qiymətləndirilmişdir. 19 may 1886-cı il tarixində suallarının tərkibində tərcüməyə aid tapşırıqları olan latın dili imtahanından “əla” qiymət alan iki nəfər müdavimdən biri Eynəli bəy Sultanov olub.

Müqayisə üçün deyək ki, Cəlil Məmmədquluzadənin təhsil aldığı Qori Müəllimlər Seminariyasının proqramlarında yalnız ana dili və rus dilinin tədrisi nəzərdə tutulurdu. Burada Avropa dilləri və Qərb ədəbiyyatı tədris olunmurdu. Buna görə də Cəlil Məmmədquluzadənin “Avropa əhli-qələmlərindən şirin-şirin və bəzi vaxt da odlu-odlu, yanıqlı-yanıqlı səhbətləri” [8, s.245] gimnaziya məzunu Eynəli bəy Sultanovdan eşidib öyrənməsi tamamilə təbii idi.

Ana dili və ədəbiyyatın öyrənilməsində də gimnazist Eynəli bəy Sultanovun müəyyən nai-liyyəti olmuşdur. O, İrəvan Kişi Gimnaziyasında 1880-1885-ci illərdə dövrünün tanınmış pedaqoqu Mirzə Elxanovdan, axırıncı tədris ilində isə Qori Müəllimlər Seminariyasının məzunu Firdun bəy Köçərlidən (1863-1920) dərs almışdır.

Yüksək hazırlığına, mənəvi yetkinliyinə, ədəbi istedadına görə Eynəli bəy Sultanovun İrəvan Kişi Gimnaziyasında axıradək oxuyub tam kursu bitirməsinə ehtiyac qalmamışdır. Yüksək təhsil göstəricilərinə görə o, İrəvan Kişi Gimnaziyasında təhsili vaxtından bir il əvvəl başa çatdırılmışdır. Bir qədər əvvəl istinad etdiyimiz Eynəli bəy Sultanovun formulyar siyahısında oxuyuruq: “5 iyun 1886-cı ildə gimnaziyanın yeddinci sinfindən çıxmışdır. Həmin il gimnaziyanın Pedaqoji Şurasının qərarı ilə ona şəhər ibtidai məktəblərində müəllimlik etmək hüququ verilmişdir. Bu barədə 538 sayılı şəhədnamə almışdır” [11].

Eynəli bəy Sultanov Naxçıvanda maarifçi mühitin formallaşmasına hələ gimnaziya şagirdi olarkən xidmət göstərməyə başlamışdır. Cavan gimnazist 1882-1883-cü illərdə Naxçıvanda “Ziyalı məclisi”, “Müsəlman Şəhər Dram İncəsənəti Cəmiyyəti” kimi ədəbi-mədəni mərkəzlər yaratmışdır. Yeni nəsil gənclik üçün bu cəmiyyətlər sözün həqiqi mənasında məktəb funksiyasını yerinə yetirmişdir. Yaxın məsafədə yer-

ləşdiyi üçün o, tələbə ikən Naxçıvan şəhərinə vaxtaşırı gəlib-gedən, yay və qış tətillərini bura-da keçirən “mədəni-maarif tədbirlərinin təşkilatçısı, kimi tanınmışdır” [2, s.147]. Buna görədir ki, gənclik illərində tanıldığı Cəlil Məmmədquluzadə onu “özündən artıq huşyar dost” kimi qiymətləndirmiş, “maarif aləminə” daxil olmağında gimnaziya məzununun müstəsna rolunu xüsusi qeyd etmişdir: “O qədər məni özünə qu-laq asdırın ki, axırda məni doğurdan da maarif aləminə daxil elədin”. Doğru olaraq qeyd edildiyi kimi, “dostluq hər iki yazılı üçün xeyirli olmuşdu” [20, s.54]. Eynəli bəy Sultanov da öz növbəsində Cəlil Məmmədquluzadənin timsalında özünün həqiqi məslək və əməl dostunu tapmışdır. Onlar bir-birlərinin “səsinə səs verən qardaşlar” [8, s.188] kimi vahid cəbhədə birləşmişlər. Naxçıvan teatrının 1886-cı ildə yaradılması, müxtəlif maarifçi-mədəni tədbirlərin həyata keçirilməsi onların hər ikisinin birgə səylərinin nəticəsi idi. Filologiya elmləri namizədi İzzət Maqsudovun yazdığını görə, Eynəli bəy Sultanov Tiflis şəhərinə gedərək tanışlarının köməyi ilə Mirzə Fətəli Axundzadənin “Müsyo Jordan və dərvish Məstəli şah” əsərinin surətini çıxarıb Naxçıvana gətirmişdir [35, s.34]. Məhz Eynəli bəy Sultanovun təşkilatçılığı və Cəlil Məmmədquluzadənin rejissorluğu ilə 12 avqust 1886-cı ildə Naxçıvanda Mirzə Fətəli Axundzadənin “Müsyo Jordan və dərvish Məstəli şah” əsərinin tamaşaşa qoyulması mühüm ədəbi-mədəni hadisə olmuşdur. Qeyd edək ki, bu tamaşa ilə Naxçıvan teatrının əsası qoyulmuşdur. “Müsyo Jordan və dərvish Məstəli şah” tamaşa-sında Cəlil Məmmədquluzadə Müsyo Jordan, Eynəli bəy Sultanov isə Hətəmxan ağa rolunda çıxış etmişlər. Bir il sonra, 1887-ci ildə Eynəli bəy Sultanovun “Tatar qızı” pyesi yerli həvəskarlar tərəfində Naxçıvanda tamaşaşa qoyulmuşdur. Bu hadisə Naxçıvanın teatr həvəskarlarını dram əsərləri yazmağa həvəsləndirmişdir.

Gimnaziyanı bitirdikdən sonra Eynəli bəy Sultanovun harada yaşayıb-isləməsi məsələsinə dair də müxtəlif fikirlər vardır. Səksəninci illərdə onun Qarsda [30, s.11] və Naxçıvanda [2, s.147] yaşayıb-islədiyi qeyd olunur. Fikrimizcə, Eynəli bəy Sultanov 1888-1891-ci illərdə qısa fasılərlə Naxçıvana gəlib-getsə də, 1886-1897-ci illərdə Qarsda yaşayıb-isləmişdir. O,

əsasən Qarsda şəhər “Upravasında rütbəsiz məmur” [36, s.31], yaxud “mühüm işlər üzrə məmur” [30, s.12] vəzifələrində çalışmışdır [22]. Lakin o, Naxçıvan mühiti ilə əlaqələri kəsməmiş, ədəbi-mədəni tədbirlərdə yaxından iştirak etmişdir. Xüsusən, buradakı teatr hərəkatının inkişafında öz köməyini davam etdirmişdir.

Eynəli bəy Sultanov 90-cı illərdə İrəvan şəhərində fəaliyyətini davam etdirmişdir. “İrəvan quberniyası Dairə Məhkəməsi prokurorunun katibi Eynəli bəy Sultanovun şəxsi işi”ndəki 17 səhifəlik tərcüməyi-hal sənədləri onun 1892-1902-ci illərdəki fəaliyyətini əhatə edir. Formulyar siyahıdan görünür ki, bu illərdə Eynəli bəy Sultanov əsasən dövlət qulluğu sahəsində çalışmışdır. Belə ki o, 18 may 1892-ci ildən İrəvan quberniya idarəsində birinci dərəcəli dəftərxana xidmətçisi, 10 oktyabr 1893-cü ildən İrəvan Dairə Məhkəməsində tərcüməçi vəzifələrində çalışmışdır. Eynəli bəy Sultanov 1 yanvar 1894-cü il tarixdə İrəvan Dairə Məhkəməsi katibinin köməkçisi vəzifəsinə irəli çəkilmişdir. Az sonra isə Eynəli bəy Dairə Məhkəməsində mülki işlər üzrə üçüncü stolun rəisi vəzifəsinə təyin olmuşdur [33]. Bundan sonra hüquq idarələrində təcrübə qazanan Eynəli bəy Sultanov prokurorluq orqanlarına işə keçirilmişdir. O, 1897-1903-cü illərdə İrəvan Quberniyası Dairə Məhkəməsi prokurorunun köməkçisi vəzifəsini daşımışdır [33]. Şübhəsiz, bu illərdə Cəlil Məmmədquluzadənin də pedaqoji fəaliyyətdən hüquq idarələrinə işə keçməsində, xüsusən onun Naxçıvandakı şəhər polismeystrinin köməkçiliyindən İrəvan Dairə Məhkəməsində tərcüməçi vəzifəsinə gətirilməsində Eynəli bəy Sultanovun yaxından köməyi olmuşdur. Cəlil Məmmədquluzadənin “yəqin bilirəm ki, sən olmasaydın, mən də qeyri-sadədə kənd müəllimlərinin içərisində yaddan çıxmışdım” kimi etirafı həm də onun müəllimlikdən sonrakı həyatında inzibati-hüquq orqanlarında işə düzəlməsində, Naxçıvandan İrəvana köçərək məsul işlərdə çalışmasında Eynəli bəy Sultanovun rolunu nəzərə çatdırır. Fikrimizcə, Mirzə Cəlilin rusdilli mətbuat orqanları ilə əməkdaşlıqla istiqamətləndirilməsi də Eynəli bəy Sultanovun adı ilə bağlıdır. Çünkü Eynəli bəy Sultanov hələ 1891-ci ildən “Novoe obozreniye” qəzetində ardıcıl olaraq ədəbi-publisist yazılarla fəal iştirak edirdi.

Bu qəzətdə dərc olunmuş “Balıqçı və balıq” nəğlı Köçərlinin tərcüməsində” [41], “Azərbaycanlılar nə oxuyurlar” [42], “Bir daha şia müsəlmanlarının dini şəbihləri haqqında” [43], “Şahtaxtinski və Şərq fonetik əlifbasi” [45] və sair məqalələri, habelə “Kiçik sərgüzəş” [44], “Novruz ağa” [46] hekayələri böyük marağa səbəb olmuşdur. Haqlı olaraq etiraf olunduğu kimi, “Eynəli bəy Sultanov “Novoe obozreniye” qəzetində çap olunan çoxsaylı məqalələri və hekayələri ilə özünü geniş sosial-ictimai və mədəni maraq dairəsinə malik, yaradıcı “mən”i ilə seçilən istedadlı publisist və yazıçı kimi tanılmışdır” [4, s.17]. Cəlil Məmmədquluzadə digər maarifçi sahələrdə olduğu kimi, mətbuat və ədəbiyyat işində də Eynəli bəy Sultanovun “səsinə səs vermişdi”. Hətta yazıçının “Poçt qutusu”, “Yan tüteyi” hekayələrinin də bu illərdə yazılması Eynəli bəy Sultanovun Mirzə Cəlilin hekayə yaradıcılığına özünün şəxsi nümunəsi ilə yol açdığını göstərir. Həmidə xanım Məmmədquluzadənin xatirələrində öyrənirik ki, Eynəli bəy Sultanov Mirzə Cəlilin “Yan tüteyi” hekayəsini bəyənib təqdir etmişdir [29, s.11]. Bütün bunlara görə, Eynəli bəy Sultanovun Cəlil Məmmədquluzadə üçün yazılılıq nümunəsi olması və onu rusdilli mətbuatda iştirak etməyə təşviq etməsi cavan qələm sahibinin həyatında yeni bir yolu açmasına imkan yaratmışdır.

Mətbuat sahəsindəki fəaliyyətini davam etdirən Eynəli bəy Sultanov 1905-1908-ci illərdə “Kaspi” qəzeti İrəvan və Naxçıvan üzrə xüsusi müxbiri olmuşdur. Burada onun “İrəvan hadisələri” [47], “İrəvan hadisələri barədə həqiqət” [48], “Professor İ.M.Seçenev” [49] və sair məqalələri dərc edilmişdir. Bu illərdə o, eyni zamanda 1906-ci ildən etibarən İrəvan Dairə Məhkəməsi prokurorunun Naxçıvan mahalı üzrə köməkçisi vəzifəsini də daşımışdır. Eynəli bəy Sultanov 1907-ci ildə İrəvan Dövlət Dumasına deputat seçilmişdir. Bu illərdə də o, mətbuatla əlaqələrini kəsməmişdir. Onun publisistikasında xüsusi yer tutan “Naxçıvan məktubları” silsiləsi bu illərin məhsuludur.

Bu illərdə Eynəli bəy Sultanovun şəxsi həyatında da yeniliklər baş vermişdir. Həmin il o, Naxçıvan şəhəri ətrafındakı Göynük, Sürməlik və Sirab kəndlərindəki torpaqlarını kəndlilərə bağışlamışdır. Bu, dövrünü qabaqlamış mühüm

ictimai hadisə olub, Eynəli bəy Sultanovun xalqçı-demokrat baxışlarından irəli gələn addim kimi onun həyata və cəmiyyətə baxışını əks etdirir. Bu hadisə onu əhatə edən mühitdə normal qarşılanmamış, hətta buna görə, Eynəli bəyə “dəli” kimi baxanlar da olmuşdur. Lakin o, mövqeyindən dönməyərək, ailəyə məxsus bəy torpaqlarını həmin torpaqları əkib-becərən insanlar arasında bölüşdürümdür. Bu, XX əsrin əvvəllərində çar Rusiyasında və Azərbaycanda torpaq islahatı sahəsində ilk addım idi.

Bundan sonra, 1908-ci ildən etibarən Eynəli bəy Sultanovun həyatı və yaradıcılığının Tiflis dövrü başlanır. Ömrünün sonunadək əsasən Tiflisdə yaşayan ədib həmin mühitdə formalaşmışdır. Tiflis ictimai-ədəbi mühiti Eynəli bəy Sultanovu məhsuldar yazıçı-publisist və tərcüməçi kimi tanıtmışdır. Öz növbəsində Eynəli bəy Sultanov da mühüm ictimai məzmunu məlik ədəbi-publisist əsərləri və çoxcəhətli fəaliyyəti ilə Tiflis mühitinin inkişafına öz töhfəsini vermişdir.

Eynəli bəy Sultanov uzun müddət “Zakavkazye” qəzetinin “Müsəlman həyatı” şöbəsinin müdürü olmuş, Qafqaz rusdilli mətbuatı ilə əməkdaşlıq etmiş, çoxsaylı məqalələrini oxuculara çatdırmışdır. Tanınmış mətbuat xadiminin “Zakavkazye” qəzetindəki fəaliyyəti çoxcəhətli olub, müxtəlif sahələri əhatə etmişdir. İlk növbədə o, “Zakavkazye” qəzeti “Müsəlmanların həyatı” şöbəsinin müdürü kimi Qafqaz müsəlmanlarının çətinlikləri və problemlərini Rusiya ictimaiyyətinin diqqətinə çatdırmağı ən mühüm vəzifə hesab etmişdir. “Zaqafqaziya müsəlmanları haqqında”, “Zaqafqaziya müsəlmanları və müharibə”, “Hüquqi köməksizlik” kimi məqalələrdə qaldırılmış mühüm məsələlər Azərbaycan xalqının hüquqlarının təmin edilməməsinə və müdafiə olunmasına həsr edilmişdir. “Zakavkazye” qəzeti, eyni zamanda, özünün folklor araşdırmalarını, hekayələrini və teatr resenziyalarını çap etdirmək üçün də Eynəli bəy Sultanov üçün əsas tribuna – xitabət kürsüsü funkisiyاسını yerinə yetirmişdir.

Eynəli bəy Sultanov XX əsrin əvvəllərində Tiflis teatr mühitinin yeni mərhələdəki inkişafına da yaxından kömək etmişdir. O, 1909-cu iddə “Zubalov adına Xalq evi” yanında Azərbaycan dram şöbəsinin əsas təsisçilərindən biri ol-

muşdur. Hətta az sonra Eynəli bəy Sultanov Gürcü Əyanlar Teatrında təşkil olunan Azərbaycan Teatr Cəmiyyətinin də bürosuna üzv seçilmişdir (1911) [1, s.53]. Beləliklə, o, Tiflisdəki teatr mühitinin, xüsusən də Azərbaycan teatrının əsas təşkilatçılarından birinə çevrilmişdir. Eynəli bəy Sultanovun müxtəlif tamaşalara yazdığı resenziyalar, ayrı-ayrı aktyorlar haqqındaki məqalələri Tiflisdəki Azərbaycan Teatrının təşəkkülünə müsbət təsir göstərmişdir. Vaxtilə xalq oyunlarını və şəbeh tamaşalarını araşdırıb öyrənən, Naxçıvan teatrının əsasını qoyan müəllifin artıq xeyli dərəcədə formalaşmış Tiflis Azərbaycan Teatri barəsindəki fikirləri əsasən peşəkarlığı və vətəndaşlıq mövqeyi ilə diqqəti cəlb edirdi. Onun Cəlil Məmmədquluzadənin “Ölülər”, Nəriman Nərimanovun “Nadir şah”, Üzeyir Hacıbəylinin “Arşın mal alan”, “Əsli və Kərəm” əsərlərinə, Şekspirin “Otello”, habelə Şəmsəddinbəy Saminin “Dəmirçi Gavə”, Volterin “Sultan Osman” kimi tərcümə əsərləri əsasında hazırlanmış tamaşalara yazdığı resenziyalarda Azərbaycan teatr sənətinin təşəkkülü, uğurları və yüksəliş çətinlikləri, öz əksini tapmışdır. Məşhur “Ölülər” tragikomediyasının ilk dəfə 29 aprel 1916-cı ildə Bakıda səhnəyə çıxarılması münasibətlə yazılıb mətbuatda çap olunmuş məqalədə bu mühüm hadisəyə yüksək qiymət verilmişdir [53].

Ədəbiyyata xüsusi maraq göstərən Eynəli bəy Sultanov ədəbiyyatşunaslıq sahəsində, xüsusən Azərbaycan folklorunun toplanması, rus dilinə tərcümə edilməsi və nəşri sahəsində də fəal çalışmışdır.

Eynəli bəy Sultanov sovet hakimiyyəti illərində mətbuat, əlifba islahatı və bədii yaradıcılıq sahəsində fəaliyyətini davam etdirmişdir. XX əsrin əvvəllərində heç bir partiyada rəsmi olaraq təmsil olunmadığı üçün sovet dövründə ciddi bir təzyiqlə üzləşməmişdir. Əksinə, Qafqaz rus mətbuatında çalışması yeni quruluşun ona loyal münasibətdə olmasını təmin etmişdir. Bu illərdə Eynəli bəy Sultanova Tiflisdə çıxan “Kavkazskaya kommuna” qəzetiin baş redaktoru kimi yüksək etimad göstərilmişdir. O, “Yeni fikir” qəzetiinə əlavə olaraq nəşr edilən “İşıq yol” qəzetiin məsul katibi vəzifəsində də səmərəli fəaliyyət göstərmişdir. Ələkbər Qəribin redaktoru olduğu “Dan ulduzu” jurnalının fəal

əməkdaşlarından biri olmuş Eynəli bəy Sultanovun bu jurnalda çap etdirdiyi Aşıq Abbas Dəhri haqqındaki məqaləsi ədəbi mühitdə maraqla qarşılanır.

Eyni zamanda Tiflisdə pedaqoji fəaliyyətlə də məşğul olan Eynəli bəy Sultanov 1912-1916-ci illərdə Tiflis Birinci Qadın Gimnaziyasında rus dili dərslərini tədris etmiş, 1917-ci ildən isə ana dili müəllimi və sinif nəzarətçisi vəzifəsində çalışmışdır. Sovet hakimiyyəti dövründə Eynəli bəy Sultanov latin əlifbasına keçmək uğrunda mübarizədə, yaxından iştirak etmişdir. O, 1924-cü ildən etibarən Yeni Əlifba Komitəsi Tiflis şöbəsinin katibi kimi bu istiqamətdə geniş iş aparmışdır. Eyni zamanda həm də bədii yaradıcılıqla məşğul olan Eynəli bəy Sultanov 1924-cü ildə özünün "Atalıq" pyesini yazmışdır.

Eynəli bəy Sultanov 1925-ci ildə Bakıya gələrək Cəlil Məmmədquluzadə və digər molla-nəsrəddinçilərlə görüşmüştür. Bu görüşün ardından Cəlil Məmmədquluzadə məslək dostuna 13 iyul 1925-ci il tarixli məktubunu yazaraq, Eynəli bəy Sultanovun onun taleyindəki roluna yüksək qiymət vermişdir.

Bu dövrə Eynəli bəy Sultanovun ədəbi həyatında mühüm hadisə baş vermişdir. Tiflisdə "Yeni fikir" qəzetinin nəşriyyatında yazarının "Seyidlər" adlı ilk kitabı 1925-ci ildə çap olunmuşdur. Kitaba tanınmış publisist Rzaqulu Nəcəfov ön söz yazmışdır. Dövrün tanınmış ziyanlılarından Əziz Şərif, Ələkbər Qərib və Məhəmməd Rəsizadənin "Seyidlər" kitabı haqqında reseñiyaları mətbuatda çap olunmuşdur. Eynəli bəy Sultanov "Seyidlər" kitabını avtoqrafla Həmidə xanım Məmmədquluzadəyə vermiş, Həmidə xanım həmin əsəri rus dilinə tərcümə etmişdir.

Ədib bədii yaradıcılıq və tərcüməçilik fəaliyyətini də sovet dövründə davam etdirmişdir. Tərcümə sahəsində diqqəti cəlb etdiyi üçün 1926-ci ildə Gürcüstan Yeni Türk Əlifba Komitəsində tərcüməçi vəzifəsində fəaliyyətə başlamış, latin əlifbasının tətbiq edilməsi yollarında mübarizəsini aparmışdır. O, 1927-ci ildə Maksim Qorkinin "Həyatdan lövhələr" əsərini və Vladimir Mayakovskinin "Baki" şeirin rus dilindən Azərbaycan dilinə tərcümə edərək, "Dan ulduzu" jurnalı vasitəsilə oxuculara çatdırılmış-

dır. Bundan başqa, Eynəli bəy Sultanov görkəmli Azərbaycan dramaturqu Mirzə Fətəli Axundzadənin "Hekayəti-Molla İbrahimxəlil kimyagər" pyesini 1928-ci ildə, "Hekayəti-mərdi-xəsis və ya Hacı Qara" komediyasını isə 1929-cu ildə rus dilinə tərcümə edərək, Tiflisdə çıxan "Kultura i pismennosti Kavkaza" jurnalında rus dilində çap etdirmişdir. Bundan başqa, o, 1928-ci ildə "Təzə pir", "Çalma altında", "Çar zabiti, yaxud qurd xan" adlı hekayələrini yazib "Dan ulduzu" jurnalı vasitəsilə oxucularına çatdırılmışdır.

Eynəli bəy Sultanov 1930-cu ildə Yeni Əlifba Komitəsindən təqaüdə çıxdıqdan sonra Tiflisdə yaşamış, əsərlərini toplayıb çap etdirmək üçün hazırlamış, lakin həyata keçirə bilməmişdir. Məslək və sənət dostu Cəlil Məmmədquluzadənin vəfatını eşidərək təsirlənmiş, bu münasibətlə dərhal Həmidə xanım Məmmədquluzadəyə Tiflisdən telegram göndərmiş, 5 yanvar 1932-ci ildə isə Bakıda dəfn mərasimində iştirak etmişdir.

Eynəli bəy Çölü bəy oğlu 1935-ci ilin iyun ayında Tiflis şəhərində vəfat etmiş, oradakı müsəlman qəbiristanlığında dəfn olunmuşdur.

Bədii yaradıcılığı. Dramaturgiya. Coxcəhətli yaradıcılıq fəaliyyətinə malik olan Eynəli bəy Sultanov XIX əsrin 80-ci illərində ədəbi fəaliyyətə başlamışdır. O, dövri mətbuatda ardıcıl olaraq publisist məqalələrlə çıxış etmişdir. Bundan başqa, folklor materiallarının toplanması, tədqiqi və təbliği sahəsində də o, geniş iş aparmışdır. Eynəli bəy Sultanovun bədii yaradıcılıq sahəsində ilk əsəri "Tatarka" pyesidir. Bu dram əsəri XIX əsrin səksəninci illərinin əvvəllerində Naxçıvanda yazılmışdır. Naxçıvan teatrının ana dilində yazılmış dram əsərinə olan ehtiyacından yaranmış bu pyes 1887-ci ildə burada müəllifin özünün iştirakı ilə yerli həvəskarlar tərəfindən tamaşaşa qoyulmuşdur. Eynəli bəy Sultanovun "Tatar qızı" pyesi 1904-cü ildə İrəvanda kitab halında nəşr edilmişdir [12, s.26]. Əsərdə qadın azadlığı məsələsi qoyulub müəyyən səviyyədə həll edilmişdir. Komediyanın əvvəlində verilmiş "Müəllifdən bir neçə söz" də yazuçı "müsəlman xanımlarının... hər şəyi bilməyə can atan Avropa qadınlarından xəbərsiz qalan baxışlarının pərdəsinin kiçik bir küçünü açmağı" [13, s.3] özünün əsas məqsə-

di kimi nəzərə çarpdırmışdır. İctimai-ədəbi mühitdə də “arvadlarımızın əsarətdə olmaq səhbətlərini” [8, s.188-189] hələ XIX əsrin altmış-yetmişinci illərindən etibarən “birinci dəfə... müdafiə edən” [8] Eynəli bəy Sultanov idi. Əsərin mövzusu, müqəddimədə deyildiyi kimi, “kiçik əyalət şəhərlərinin birində” baş verən real hadisədən alınmışdır. Eynəli bəy Sultanov hətta pyesin “qəhrəmanının sözləri vasitəsilə yaranmış həqiqi hekayət əsasında” [13, s.4] yazıldığını qeyd etmişdir. Doğrudan da XIX əsrin ikinci yarısında qadın taleyi ilə bağlı bu cür hadisələr Azərbaycan həyatı və məişəti üçün səciyyəvi idi. Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Cəlil Məmmədquluzadə və başqa yazarlar qadınların həyatının müxtəlif cəhətlərini fərqli baxışlardan qələmə almışlar. “Tatar qızı” pyesi də milli Azərbaycan mühiti və məişətin dən doğmuş maraqlı dram əsəridir. Buna görə də əsərin Avropa ədəbiyyatı nümunələri ilə səsləşməsi haqqındaki mülahizələr [25, s.117] onun mövzusu və surətlər aləminə deyil, yalnız süjetindəki Qərb dramları ilə səsləşən bəzi oxşarlıqlara aid edilə bilər. Eynəli bəy Sultanov özü də bunu etiraf edərək yazmışdır: “Artıq o (“Tatar qızı” – İ.H.) yazıldıqdan sonra... təsadüfən bir fars məcmüsündə “Qadın kələyi” adı ilə çap olunmuş novellanın da buradakı sonluq kimi qurtardığını öyrənmişdir. Lakin müəllif inanır ki, hətta süjet ona şərikli görünə də, oxucu pyesin dəyərini fabulada axtarmayacaqdır” [13, s.4].

“Tatar qızı” komedyasındaki Sənəm Mirzə Fətəli Axundzadənin qadın obrazlarının yeni şəraitdəki davamı və inkişafı idi. Yaniqli taleyi və lirizmi ilə Pərzadı (“Xırs quldurbasan”), ağıl və fərasətinə görə Səkinə xanımı (“Mürafə və killərinin hekayəti”) xatırladan Sənəm sədaqətli, mənəvi cəhətdən saf bir azərbaycanlı qadındır. O, yaşadığı dövrün sərt tələblərinin, hətta valideynlərinin mühafizəkar baxışlarının əksinə olaraq, özünün sevib-seçdiyi Ağasəriflə ailə həyatı qura bilir. Sənəm ağıl və fərasəti sayəsində “Azərbaycan qadınını məğlub etməkdən asan bir şey yoxdur”, – deyə düşünən Həsənəli bəy kimi lovğa bir zabiti də gülünc vəziyyətə salmağı, onun mənəvi miskinliyini aşkara çıxarmağı bacarır. Əsərin sonunda Sənəmin dilindən deyilmiş aşağıdakı təsirli sözlər bütövlükdə Ey-

nəli bəy Sultanovun Azərbaycan qadınları haqqındaki ümidi və arzularının eks-sədəsi kimi səslənir: “Qoy bütün kişilər bilsinlər ki, biz Azərbaycan qadınları heç də onların təsəvvür etdikləri kimi iradəsiz, qorxaq və zavallı deyilik. Biz ancaq onlardan ötrü xəlq olunmamışq. Biz də özümüzə görə bir adamıq” [13].

Əli Xəlilovun məlumatına əsasən, “Tatar qızı” 1884-cü ildə Naxçıvanda tamaşa qoyulmuşdur [24, s.14]. Tamaşa qoyulma tarixi mübahisəli görünə də, hər halda “Tatar qızı”nın Naxçıvanda yerli həvəskarlar tərəfindən səhnəyə çıxarıldığı real faktdır. Ola bilsin ki, “Tatar qızı” pyesi 1884-cü ildə Naxçıvan səhnəsində əvvəlcə rus dilində səhnəyə çıxarılmışdır. Çünkü həmin dövrə Naxçıvanda Avropana və Rusyanın müxtəlif təhsil ocaqlarında təhsil almış və ya tələbəlik mərhələsində olan yeni nəslin kifayət qədər cavan nümayəndələri var idi. Sonra isə “Tatar qızı” (“Tatarka”) 1887-ci ildə yerli teatr həvəskarları tərəfindən tamaşa qoyulmuşdur.

Teatr xadimi Əli Xəlilovun yazdıguna görə, “Tatar qızı” pyesinin tamaşasında “Sənəmin rolunu Eynəli bəy Sultanov, Nisənin rolunu Rəhim Xəlilov, Pərinin rolunu Nəsrulla Şeyxov, Ağasərifin rolunu Mirzə Ələkbər Süleymanov ifa etmişlər” [24, s.16].

Eynəli bəy Sultanov Tiflisdə yaşadığı illərdə teatr mühiti ilə çox yaxın və bağlı olsa da, uzun müddət dram əsəri yazmamışdır. O, yalnız 20-ci illərdə yenidən bu janra qayıtmış, “Atalıq”, “Səhhət verirsən, vermirsen”, “Uşaq bostanı” adlı səhnəcikləri qələmə almışdır.

Teatr təşkilatçılığı sahəsində böyük xidmətlər göstərmiş Eynəli bəy Sultanov həm də Tiflis və Bakı teatrlarında oynanılan tamaşalar haqqında resenziyalar yazıb çap etdirməklə, Azərbaycan teatrının nailiyyətlərini təbliğ etmiş, teatrın inkişafına dəstək vermişdir.

Nəşr yaradıcılığı. Eynəli bəy Sultanov məhir publisist olmaqla bərabər, həm də bənzərsiz nasir idi. O, hələ Naxçıvanda yaşadığı dövrə publisist olmaqdan başqa, yaziçi-nasir kimi də tanınır. Eynəli bəy Sultanovun ilk hekayəsi olan “Arxi keç, sonra bərəkallah deyərsən” 1891-ci ildə yazılmışdır [51]. “Kiçik sərgüzəşt”, “Bülbül”, “Həsən xan”, “Qurd balası”, “Çalma” hekayələri onun həyatının Naxçıvan

dövrünün məhsuludur. “Solistçi dəftərxanasında” hekayəsi Eynəli bəy Sultanov İrəvan Dairə Məhkəməsində işlədiyi illərin təəssüratı əsasında yazılmışdır. İlk hekayələrindən etibarən milli məişəti, adı adamları, sadə və qəribə əhvalatları qələmə alan Eynəli bəy Sultanov maraqlı həyatlövhələri yaradan və bədii ümumiləşdirmələr aparmağı bacaran bir nasir kimi diqqəti cəlb etmişdi. O, Cəlil Məmmədquluzadənin kiçik hekayə yazmaq xəttini müdafiə və təbliğ etmiş, yazıçının “Yan tütəyi” hekayəsini çox bəyənmişdi [29, s.11]. Ədib özü də kiçik hekayənin rusdilli Azərbaycan ədəbiyyatındaki ilk yaradıcılarından biri idi.

Eynəli bəy Sultanov həyatının Tiflis dövrü mərhələsində də hekayə yaradıcılığı ilə məşğul olmuşdur. Bu dövr hekayələrində maarifçi ideyalar, köhnəliyin tənqid, folklor motivlərinə meyil, etnoqrafik çalarlar qabarlıq şəkildə nəzərə çarpır. “Acı masqara”, “Çadra altında”, “Dəhşətli intiqam”, “Qaynana, xain ana”, “Cənub gecələri”, “Aşıq üz görən yerdə”, “Podratçı” və sair hekayələrində yazıçı yiğcam həcm, sadə, adı süjet və kiçik adamların taleyinin təsviri vasitəsilə dövrün, mühitin mühüm mətləblərini əks etdirməyi bacarmışdır. Tiflisdə nəşr edilən “Seyidlər” kitabı [17, s.3] Eynəli bəy Sultanovun ədəbi-ictimai mühitdə orijinal bir nasir kimi diqqəti cəlb etməsinə geniş yol açmışdır. Kitaba tənqidçi-publisist Rzaqulu Nəcəfovun (1885-1937) yazdığı “Bir neçə söz” adlı müqəddimədə “Seyidlər” hekayəsi “içimizdə yox kimi olan” “hekayə və roman-nəvəvislik” sahəsindəki mövcud boşluğu doldurmağa xidmət göstərən ədəbi fakt kimi qiymətləndirilmişdir. Rzaqulu Nəcəfovun fikrincə, “ədəbiyyatımızda böyük bir boşluq vücudə gəlib ki, o boşluğu doldurmaq... nəşriyyat idarələrimizin, ədəbiyyat maraqlarımızın və qələm sahiblərimizin qarşısında duran birinci vəzifələrdən olmalıdır” [17]. Müqəddiməçi bu fikirdə idi ki, “rübə ədəbiyyatın təsirindən xilas olmağın və əsri-hazırın tələb etdiyi üzrə mənsur, həyati və belletristik əsərlər vücudə gətirməyin zamanı gəlmişdir” [17, s.3-4].

Bütün bunlara görə, “Yeni fikir” qəzeti redaksiyasının “yazıçılarımıza yol göstərmək”, “fitrət və təbiətlərindəki gizli istedadı oyamaq... qələmlərinin məhsuluna əhəmiyyət və

qiymət vermək” məqsədilə keçirdiyi “hekayə yazmaq müsabiqəsində” nəzərəçarpacaq yer tutan “Seyidlər” hekayəsi nəşr olunması qərara alınan “hekayə seriyasının birincisi” hesab edilmişdir. Mövzunun “köhnə yaşayışdan alındığı”, “sadə və yarımsavadlı kəndlə üçün belə anlaşılan tərzdə yazılıması” [17, s.4-5] “Seyidlər” hekayəsinin əsas özünəməxsus cəhəti sayılmışdır.

Eynəli bəy Sultanovun hekayələrində mövzu və süjetlərin Qərb ədəbiyyatı ilə səsləşdiyi məqamlar vardır. “Avropa əhli-qələmlərinin” əsərlərinə yaxından bələd olan bir yazıçı üçün bu, təbii hal idi. “Kiçik macəra”, “Bülbül”, “Fars qızı” hekayələrində italyan və fransız ədəbiyyatı nümunələri ilə bənzərlik daha aydın hiss olunur. Lakin atıq etiraf olunduğu kimi, göstərilən hekayələrdə “E.Sultanov hadisəni bir az müsərləşdirmiş, nəticəni örtülü qoyub, oxucunun ixtiyarına buraxmışdır” [23, s.58]. Bununla belə, mövzu və süjet oxşarlığından bəhs edərkən, həm də xalqların həyatının müxtəlif tarixi məqamlarındaki yaxınlıq və səsləşməni də nəzərə almaq lazımdır.

Eynəli bəy Sultanovun müxtəlif mövzularda yazılmış hekayələrinin əksəriyyətində yaddaşqalan qadın obrazları yaradılmış, qadınların hüququ ilə əlaqədar məsələlərə xüsusi diqqət yetirilmişdir. Cavan yaşlarında Con Stüart Millin “Qadının taleyi haqqında” əsərində tanış olduğu qadın azadlığı problemi Eynəli bəy Sultanovun publisist əsərlərində və hekayələrində aparıcı mövzuya çevrilmişdir. Bu cəhətdən onu Azərbaycan ədəbiyyatında çoxsaylı qadın obrazları silsiləsi yaratmış yazıçı adlandırmaq olar.

Hekayələrində xalq həyatını real surətdə əks etdirmək baxımından Eynəli bəy Sultanov irəli getmişdir. Onun hekayələrində XIX əsrin sonları və XX əsrin əvvəlləri Azərbaycan kəndinin və sadə kəndlilərin həyatı bütün təbiiliyi ilə təsvir edilmişdir. Hekayələrində bəzən real olaraq kəndlərin adlarını da olduğu kimi işlətmüşdir. Onun haqqında söz açdığı Qarabağlar, Keçili, Qaraçuq, Göynük, Şahtaxtı, Sədərək və sair kimi kəndlər Naxçıvan Muxtar Respublikasında bu gün də mövcud olan yaşayış məskənləridir. Kəndlərin adlarının eyni ilə verilməsi hekayələrin xalq həyatı və məişəti ilə daha real olaraq səsləşməsinə şərait yaradır. “Çadra altında” hekayəsini “dopdoğru bir əhvalat”, “Əmələ

ailəsi” hekayəsini isə “həyatdan bir şəkil” adlandırması ayrılıqda götürülmüş bir hekayənin deyil, bütövlükdə Eynəli bəy Sultanovun hekayə yaradıcılığının, nəşr əsərlərinin həyat hadisələri ilə yaxınlığını səciyyələndirilən xüsusiyyətlərin ifadəsidir. Buna görədir ki, Eynəli bəy Sultanovun hekayələri xalq rəvayətləri təsiri bağışlayır. Buna baxmayaraq, yazıçı real həyatdan alıb, gerəkliyə uyğun şəkildə təsvir etdiyi xalq həyatı və məişəti ilə əlaqədar səhnələri həyatı cəhətdən böyük məharətlə ümumiləşdirmişdir. “Dünyamalı xan” hekayəsindəki “Üstüaçıq kənd” Cəlil Məmmədquluzadənin kəşf etdiyi “Danabaş kəndi” kimi Eynəli bəy Sultanov tərəfindən tapılaraq dövrün səciyyəvi hadisələrini əks etdirən ümumiləşdirilmiş addır.

Azərbaycan ədəbiyyatında bədii əsərdə Eynəli bəy Sultanov qədər folklor motivlərindən və etnoqrafik detallardan yaradıcı şəkildə istifadə edən yazıçılar çox deyildir. Bu cəhətdən onun yaradıcılığını Yusif Vəzir Çəmənzəminlinin əsərləri ilə müqayisə etmək olar. Bu, Yusif Vəzir Çəmənzəminli kimi, Eynəli bəy Sultanovun da Azərbaycan şifahi xalq ədəbiyyatı və etnoqrafiyasına dərindən bələd olması ilə əlaqədardır. Məlum olduğu kimi, Eynəli bəy Sultanovun elmi-publisist əsərlərində folklor materiallarının toplanması, tədqiqi və təbliği geniş yer tutur. Tədqiqatçılarının onun “tez-tez folklor materiallarından istifadə etdiyini, nağılvəri süjetlər qurmasını” [35, s.117-118] və “xalq arasında dolaşan əhvalatların hekayələşmiş formasını” [10, s.130] yaratmasını qeyd etmələri də yazıçının bədii əsərlərində folklor materiallarından yaradıcılıqla faydalandığını təsdiq edir. Eynəli bəy Sultanov etnoqrafik materiallardan müxtəlif bədii məqsədlər üçün istifadə etmişdir. Büttün hallarda folklor motivlərindən və etnoqrafik detallardan yaradıcı istifadə yazıçının xalq həyatını və milli məişəti real və koloritli surətdə əks etdirməsinə xidmət etmişdir. “Xırmandə” adlı hekayəsindəki aşağıdakı parça Eynəli bəy Sultanovun folkloru və etnoqrafik çalarlara münasibətindəki həyatilik, xəlqilik, təbiilik kimi faktorları əyani şəkildə təsəvvür etməyə imkan yaradır: “Uşaqlar öküzləri vəllərdən açıb dincə buraxmışdır. Özləri də heşanı (dərzlərin yerə dağıdılmışlarını – İ.H.) çevirib üstündə təze

dərz dağıtmışdır. Mən də Həsən dayı ilə çardağın kölgəsində oturub söhbət edirdik.

Həsən dayı çubuğu sümürüb gördü ki, çubuq keçib, xoruldayır. Çubuğun külünü yerə silkib, çubuğu təzədən doldurdu, sonra çaxmaq çəkib yandırdı. Çubuğu damağına salıb Həsən dayı başladı:

- Ərz eləyim qulluğuna, qadasın alındığım, hərçənd ki, deyiblər: Keçən günə gün çatmaz, calaşan da günü-günə. Amma... keçən günlər bir gün deyildi ki, onlara adam hayıfsılsın. Bu barədə ancaq aşiq yaxşı bir söz deyib, bax:

*Uca təpələrə dağ demək olmaz,
Keçən günüümüzə ağ demək olmaz.
İxtiyarsız igidə sağ demək olmaz,
Rüstəm təki pəhlivanılər olar.* [14, s.167]

Eynəli bəy Sultanovun əksər hekayələrində, novellalarda olduğu kimi, süjet xətti qəribə əhvalatlar əsasında qurulmuş və hekayə gözlənilməz hadisə ilə tamamlanmışdır. Buna görə də Eynəli bəy Sultanov Azərbaycan ədəbiyyatında novella janrinin əsas yaradıcılarından biridir. Bundan başqa, Eynəli bəy Sultanovun bir çox hekayələri həyat materialını əhatə dairəsinə və həcmində görə povestə daha yaxındır. “Naxırçı qızı gözəl”, “Aşiq üz görən yerdə”, “Dərviş Nurları” povest janrinin tələblərinə cavab verən əsərlərdir. Həcm etibarilə hekayədən geniş olmaqdan başqa, həm də süjetin şaxəli olması, surətlərin çoxluğu, obrazların taleyinin daha böyük bir dövrünü əhatə etməsinə görə bu nəşr əsərlərinin povest adlandırılması daha doğru olar.

Yazıçının bir çox hekayətləri ayrı-ayrı miniatür hekayələrdən təşkil olunmuşdur. Ədib “Bülbül”, “İnsafsız kimdir” hekayələrinin tərkib hissəsi olan kiçik miniatürlərin hər birinə konkret ad da vermişdir. Hekayənin tərkib hissəsi olan və onun süjetini inkişaf etdirən miniatür hekayələr həm də əsər içində müstəqil hekayə təsiri bağışlayır. Bu mənada Eynəli bəy Sultanov Azərbaycan ədəbiyyatında miniatür hekayənin ilk yaradıcılarından biridir.

Nəticə olaraq demək olar ki, bir yazıçı kimi Eynəli bəy Sultanov Azərbaycan ədəbiyyatında maarifçi realist dünyagörüşlə tənqidi realizmin arasında olan ədəbiyyatın əsas yaradıcılarındandır. Daha doğrusu, o, maarifçi realist düşüncəli

tənqidi realist yazıçıdır. Əsərlərindəki cəmiyyəti islah yolu ilə inkişaf etdirmək, təkamül proseslərinə üstünlük vermək, mənəvi məsələləri ön mövqeyə çəkmək meyilləri Eynəli bəy Sultanovun maarifçi realizminin bədii ifadəsidir. Hətta onun fərdi üslubunu səciyyələndirən bədii əsərlərindəki etnoqrafik çalarlar, xalq məişətinin təsviri də mahiyyət etibarilə ədəbiyyatda maarifçi realist yanaşmaların təzahürləridir. Bunu nla belə, Eynəli bəy Sultanovun "islah işində" ki tənqid notları, tərbiyeləndirmək və ya nəsihətçilikdən daha çox mühiti dəyişmək, yenileşdirmək meyilləri onu tənqidi realistlərə yaxınlaşdırır. Beləliklə, maarifçi realist ağırlıqlı tənqidi realist yazıçı olması Eynəli bəy Sultanovun Azərbaycan ədəbiyyatındaki fərqli yerini müəyyənləşdirir.

Publisistikası. Eynəli bəy Sultanov Azərbaycan ədəbiyyatında adlı-sanlı publisist kimi tanınmışdır. Azərbaycanda XIX əsrin axırları və XX əsrin əvvəllərində Eynəli bəy Sultanovla müqayisə edilə biləcək mətbuat xadimi göstərmək çətindir. Ardıcıl jurnalistik fəaliyyəti və professional səviyyəli publisistikasına görə onu yalnız Məhəmməd ağa Şahtaxtlı ilə müqayisə etmək olar. Eynəli bəy Sultanov Azərbaycanda rusdilli publisistikanın əsaslarını yaratmışdır. Obrazlı şəkildə demek olar ki, Eynəli bəy Sultanov Zaqqaziya rusdilli mətbuatında Azərbaycanın səlahiyyətli səfiri missiyasını şərflə və məsuliyyətlə həyata keçirmiştir. Zaqqaziya rusdilli mətbuatının "Azərbaycan səhifələri" daha çox onun adı və həmin sahədəki çoxillik fəaliyyəti ilə üzvi surətdə bağlıdır. O, nəinki Azərbaycanda, geniş mənada Qafqazda rusdilli Azərbaycan publisistikasının görkəmli yaradıcılarından biridir.

Eynəli bəy Sultanov yaradıcılığında publisistika xüsusi yer tutur. O, XIX əsrin doxsanıncı illərinin əvvəllərindən ömrünün sonlarına, XX əsrin otuzuncu illərinə qədər, təxminən qırıq il-dən çox ardıcıl olaraq publisistika ilə məşğul olmuşdur. Eynəli bəy Sultanov publisistika fəaliyyətinə 1891-ci ildə "Novoye obozreniye" qəzetində çap olunmuş "Tatar atalar sözləri" adlı yazı ilə başlamışdır. Uzun illər ərzində Zaqqaziyada rus dilində çap olunan müxtəlif mətbuat orqanlarında Eynəli bəy Sultanov 200-dən çox məqalə yazıb çap etdirmiştir. Onun məqa-

ləleri əsasən "Novoye obozreniye", "Kaspi", "Zakavkazye", "Zakavkazskaya reç" kimi nüfuzlu mətbuat orqanlarında dərc olunmuşdur. "Zakavkazye", "Zakavkazskaya reç" qəzetlərinin "Müsəlman həyatı" şöbəsinin müdürü kimi o, bu qəzetlərdə hər həftə, bəzən isə həftədə bir neçə dəfə Azərbaycan mövzusunda məqalələrlə çıxış etmişdir. Eynəli bəy Sultanovun publisistikası XIX əsrin sonları və XX əsrin əvvəlləri Azərbaycan həyatının güzgüsü və salnaməsidir. Bu, məqalələrdə yazıçı ən müxtəlif yollarla mənsub olduğu xalqın çətin və ağır həyatını təsvir etməklə, onun yaxşılaşdırılmasına təsir göstərməyə çalışmışdır. Tədqiqatçıların doğru olaraq qeyd etdikləri kimi, "Eynəli bəy Sultanov və onun qələm dostları ...öz məqalələrini rus mətbuatında nəşr etdirərkən, eyni zamanda rus oxucularına müsbət təsir göstərirdilər. Bundan başqa, Eynəli bəy Sultanov ağır məhrumiyyətlərə düşər olan, rus çarizminin müstəmləkəçilik boyunduruğu altında inləyən doğma xalqının faciəli həyatını başqa xalqlara, birinci növbədə rus xalqına, onun qabaqcıl adamlarına daha aydın çatdırmaq məqsədilə rus mətbuatında işləməyə əhəmiyyət verirdi [35, s.139].

XIX əsrin axırları rus mətbuatında çap olunmuş məqalələrində daha çox şifahi xalq ədəbiyyati nümunələrinin toplanılması, tərcümə edilməsi və şəhər olunmasına diqqət yetirən Eynəli bəy Sultanov bu yolla xalq həyatının dərinliklərini öyrənmiş, sadə insanların taleyini və baxışlarını əyani şəkildə izləmişdir. Bu mənada folklor materiallarının toplanılması və öyrənilməsi ilə başlanan xalq həyati ilə yaxından tamışlıq Eynəli bəy Sultanovun, ümumiyyətlə, bədii-publisistik yaradıcılığının möhkəm bünövrəsini təşkil edir. Eynəli bəy Sultanovun publisistikasındaki güclü vətənpərvərlik duyularının kökü folklor vasitəsilə mənimsədiyi xalq həyatını dərindən dərk etməsi ilə əlaqədardır. Eynəli bəy Sultanov rusdilli mətbuatda Azərbaycan həyatının real mənzərəsini yaratmış vətənpərvər Azərbaycan ziyalısıdır. O öz xalqını dərin məhəbbətlə sevən, onun həyatını və ideallarını ürək yanğısı ilə təsvir edən görkəmli vətəndaş yazıçı-publisistdir. "Xalqa məhəbbət" adlı məqaləsindəki aşağıdakı fikirlər vətənpərvər Azərbaycan publisistinin əqidəsinin əks-sədasi olan təsirli bir monoloqdur: "Mən səni sevirəm, xal-

qım! Bütün məramımla, bütün qəlbimlə sevi-rəm. Səni bəşəriyyətin böyük ailəsinin üzvü ki-mi sevirəm. Səni sevərkən həyatını müşahidə edir, sənin övladlarını öyrənir, dost-düşmənləri-ni ayırd edirəm. Mən sənin məhəbbətindən il-ham alıb, onlardan bir parçasını öz açıq məktublarimdə ifşa etmişəm. Həm də nəinki bir parçasını, çıxunu.

...Mənim xalqım, səni azad insanlar içərisin-də azad, xoşbəxtlər içərisində maarifçi görə bi-ləcəyəmmi?

...Mən inanıram, sənin irəliyə doğru hərəkə-tini ləngidən hər cür buxovlardan azad olacağın gün uzaqda deyildir. Mən o vaxta qədər sağ qa-la biləcəyəmmi?!” [15]

Dövrün ən mühüm mətləbləri müstəmləkəçiliyin, elm və maarifsizliyin tənqidi, milli-mənəvi dəyərlərin qorunması, qadın azadlığı, icti-mai-mədəni gerilikdən xilas olmaq kimi mü-hüm problemlər Eynəli bəy Sultanovun publi-sistikasının ana xəttini müəyyən edir. O, qaldır-dığı məsələlərdən hər birinin mahiyyətini ay-dınlaşdırmış, mövcud vəziyyətini və çıxış yollarını göstərmişdir. Ona görə də Eynəli bəy Sul-tanovun məqalələri analitik təhlil əsasında ya-zılmış mükəmməl publisistika nümunələridir. Onun publisistikasında jurnalist müşahidəsi ilə müraciət edilən mövzunun ətraflı şəkildə araşdırılması bir-birini tamamlayır. Bu cəhətdən Eynəli bəy Sultanovun dövri mətbuatda çap edilən məqalələri əhəmiyyətli elmi-analitik publisistika örnəkləridir. Eyni zamanda, publi-sistikasında daha çox ictimai-siyasi proseslərin işıqlandırılmasına fikir verdiyi üçün, onun mə-qalələri analitik siyasi publisistika nümunələri kimi səciyyələnir. “Qafqaz xalqlarının bir-birlə-rinə münasibətinə dair məsələlər”, “Müsəlman-ların diqqətinə”, “Azərbaycan ziyalıları haqqında fikirlərim”, “Tiflis müsəlmanlarının hüquqi köməksizliyi”, “Rusiya müsəlmanları”, “Zaqaf-qaziya müsəlmanları haqqında”, “Azərbaycan-lının səsi” və sair kimi məqalələrində xalqın çoxcəhətli problemləri azərbaycanlıq baxı-mından məharətlə əks etdirilmişdir.

Eynəli bəy Sultanov Azərbaycan mətbuatına məqalələr silsiləsi janının mükəmməl nümunə-lərini bəxş etmişdir. Onun “Naxçıvan məktub-ları” bu regionun XX əsrin əvvəllərindəki prob-lemlərini əks etdirən əhəmiyyətli publisistika

serialıdır. “Müsəlmanlar arasında” adı ilə bir neçə il ərzində çap etdirdiyi çoxsaylı məqalələr dövrün aktual problemlərinə işıq salan publisistik bələdçidir. “Müsəlmanların həyatı və mət-buat” məqalələr silsiləsi gündəlik cəmiyyət ha-disələrinin və xalqımızın sabaha doğru ümidi-lərinin sanballı publisist ifadəsidir.

Eynəli bəy Sultanov Azərbaycan mətbuatında da məqalələrlə çıxış etmişdir. “Dan ulduzu” jurnalında və “Yeni fikir” qəzetində çap edilmiş məqalələri onun doğma ana dilində də yazıb-yaratmaq imkanlarına malik olduğunu nümayiş etdirir.

Ümumiyyətlə, Eynəli bəy Sultanovun jurna-listika fəaliyyəti və publisistikası XX əsrin əv-vəlləri Azərbaycan ziyalılarının mətbuatla əla-qələrinin və dövri mətbuatda fəaliyyətinin canlı bir nümunəsidir.

Tərcümələri. Eynəli bəy Sultanov tərcümə-çilik sahəsində də fəaliyyət göstərmişdir. O, ilk növbədə Azərbaycan ədəbiyyatı nümunələrini rus dilinə tərcümə edərək ədəbiyyatımızı başqa xalqlara tanıtmağa çalışmışdır. Bu məqsədlə o, M.F.Axundzadənin “Molla İbrahimxəlil kimya-gər” və “Hacı Qara” komediyalarını rus dilinə tərcümə etmiş və hər iki əsərin rusca nəşrinə nail olmuşdur [50].

Eynəli bəy Sultanovun tərcüməçilik fəaliy-yətində müxtəlif dillərdən Azərbaycan dilinə edilmiş tərcümələr daha geniş yer tutur. O, di-gər xalqların ədəbiyyatından seçmələri dilimizə tərcümə etməklə, xalqımızın qarşısında dünya ədəbiyyatına yeni bir pəncərə açmaq arzusunu həyata keçirmişdir. Eyni zamanda, Eynəli bəy Sultanov tərcümə zamanı seçdiyi ədəbi nümu-nənin mühüm tərbiyəvi əhəmiyyətə malik olmasına da xüsusü fikir vermişdir. Məhz həmin məqsədlə o, böyük rus satiri İvan Krilovun “Tülük və üzüm” təmsilini dilimizə çevirmişdir. Tərbiyəvi əhəmiyyətini nəzərə alan Firdun bəy Köçərli həmin təmsili Eynəli bəy Sul-tanovun tərcüməsində 1912-ci ildə nəşr etdirdiyi “Balalara hədiyyə” kitabına daxil etmişdir. Tər-tibçi “Mühərririn ifadeyi-məramı” adlı məqəd-dimədə Eynəli bəy Sultanovun tərcümə zamanı “öz dilimizin şivəsini itirmədiyini” [26, s.3] xü-susi qeyd etməyi lazımlı bilmişdir.

Sovet hakimiyyəti illərində rus ədəbiyyatın-dan Azərbaycan dilinə etdiyi tərcümələr Eynəli

bəy Sultanovun yeni tarixi dövrün ədəbiyyatının yaradıcılarına münasibətini ifadə etmişdir. Rus sovet ədəbiyyatından tərcümə üçün Maksim Qorki və Vladimir Mayakovskinin əsərlərindən nümunələri seçməsi həm də onun ədəbi şəxsiyyətlərin sənətinə rəğbat bəslədiyini nəzərnə çarpdırmağa xidmət edir. Maksim Qorkinin "Həyatdan lövhələr" əsərinin Azərbaycan dilinə tərcümə edilməsi, Eynəli bəy Sultanovun həm də özünün yaradıcılıq prinsiplərinə uyğun gələn bir bədii əsəri seçməsi baxımından maraq doğurur. Belə ki, Maskim Qorkinin nəşr əsərləri ilə Eynəli bəy Sultanovun hekayələri arasında həyatın dibinə enmək mənasında müəyyən yaxınlıq vardır. Eynəli bəy Sultanovun Vladimir Mayakovskinin "Bakı" şeirini Azərbaycan dilinə çevirməsi isə bu şairin Azərbaycana xüsusi dost münasibəti ilə əlaqədar idi. XX əsrin əvvəllərində yaşayış-yaratmış Azərbaycan şairləri hərəsi bir üsulla Vladimir Mayakovskiyə bəslədiyi dostluq münasibətini bildirmişlər.

Eynəli bəy Sultanovun Maksim Qorki [37] və Vladimir Mayakovskidən [40] etdiyi tərcümələr 1927-ci ildə "Dan ulduzu" jurnalında çap edilərək Azərbaycan oxucusuna çatdırılmışdır.

Eynəli bəy Sultanovun İ.Baxmanovun "Pedagoji laboratoriyasında" adlı əsərinin tərcümə edilməsində əxlaqi-tərbiyəvi cəhət əsas götürülmüşdür.

Eynəli bəy Sultanovun tərcüməçilik fəaliyyətində Şərq ədəbiyyatına müraciət geniş yer tutur. XX əsrin əvvəllərinin mürəkkəb ictimai-siyasi şəraitində Eynəli bəy Sultanovun Şərq klassiklərinin əsərlərindən həyat dərsləri olan bədii nümunələri seçib rus dilinə çevirməklə cəmiyyətin müdrikliyə olan ehtiyacını diqqət mərkəzinə çəkmişdir. Bu, Baba Tahirin "Allah insan məhkəməsi qarşısında" adlı məsnəvisi Eynəli bəy Sultanov tərəfindən 1908-ci ildə rus dilinə tərcümə edilərək "Zakavkazye" qəzeti vasitəsilə oxuculara çatdırılmışdır [6]. Eyni zamanda, Eynəli bəy Sultanov İran şairi Şeyx Sədi Shirazinin məşhur "Gülüstan" əsərinin müqəddiməsini [18] və həmin əsərdən seçilmiş 40 beysi də sətri tərcümə edərək çap etdirmişdir [38]. Şeyx Sədi Shirazi haqqındaki aşağıdakı fikirləri onun Şərq ədəbiyyatından tərcüməyə müraciətinin səbəblərini aydınlaşdırın əsaslandırılmış yazıçı qənaətlərinin ifadəsidir: "Böyük

fars şairi Sədinin Avropa dillərinə tərcümə edilmiş əsərləri bütün Asiya müsəlmanları arasında ən populyar oxu kitabıdır... Xüsusən, onun "Gülüstan" kitabı oxuyub-yazmağı bacaran müsəlmanların hamisının stolüstü kitabıdır. Bu kitabıdakı nəinki gözəl şeirlər, şairin həvəskarlarının dilində əzbər səslənən mənzum hekayətləri də çox hallarda həyat dərsləri kimi qəbul olunur [38].

Eynəli bəy Sultanovun Hafiz Shirazinin "Divan"ından rus dilinə etdiyi bəzi seçilmiş parçalar da hikmət xəzinəsi örnəkləri kimi rusdilli oxucular arasında maraqla qarşılanmışdır [27].

Ədəbiyyatşunaslıq fəaliyyəti. Eynəli bəy Sultanov bədii yaradıcılıqla və publisistika ilə yanaşı, bir neçə istiqamətdə ədəbiyyatşunaslıqla da fəal surətdə məşğul olmuşdur. Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrini toplayıb nəşr etdirmək sahəsində Eynəli bəy Sultanovun böyük xidmətləri olmuşdur. Bu cəhətdən onun fəaliyyətini adlı-sanlı folklor toplayıcıları olan Salman Mümtaz və Hümmət Əlizadə ilə müqayisə etmək olar. Digər folklor toplayıcılarından fərqli olaraq, o, Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrini həm də rus dilinə çevirərək, Qafqazın rusdilli mətbuat orqanlarında çap etdirməklə geniş dairədə tanıtmışdır. Təsadüfi deyildir ki, ədibin folklorşunaslıq görüşləri, şifahi xalq ədəbiyyatının toplanılması, tədqiqi, nəşri və tərcüməsi sahəsindəki çoxcəhətli fəaliyyəti xüsusi bir dissertasiyanın və monoqrafiyanın mövzusuna çevrilmişdir [10].

Eynəli bəy Sultanov ədəbiyyatda fəal vətəndaşlıq mövqeyini və dərin həyatın realist təsvirini mühüm şərtlərdən biri hesab edirdi. Onun "Zəmanə ədiblərindən nə tələb olunur" məqaləsi ədəbi gedişətin programını müəyyən edən qiymətli elmi-nəzəri əsərdir. O, Şərq ədəbiyyatında Sədi və Hafizin, Rusiyada Lev Tolstoyun və Maksim Qorkinin Avropa ədəbi fikrində Volterin yaradıcılığına rəğbat bəsləmiş və onların xidmətlərinə yüksək qiymət vermişdir.

Eynəli bəy Sultanov ədəbiyyatda realizmin tərəfdarı və müdafiəçisi kimi çıxış edərək bədii əsərin xalqın içərisinə daxil olmasını və xalqa xidmət göstərməsini mühüm şərtlərdən biri kimi qiymətləndirmişdir. O, Azərbaycan ədəbiyyatında Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə və Üzeyir Hacıbəylinin əsərlərini

xalqın tarixi taleyində və milli-mənəvi oyanışında xüsusi yeri və rolü olan böyük ədəbiyyat nümunələri səviyyəsində yüksək dəyərləndirilmişdir. Firidun bəy Köçərlinin ədəbiyyatşunaslıq fəaliyyəti, xüsusən, onun çoxcildlik “Azərbaycan ədəbiyyatının tarixi materialları” əsərini yazması Eynəli bəy Sultanov tərəfindən rəğbətlə qarşılanmışdır. Biz sözlə, Eynəli bəy Sultanov nəticə etibarilə ədəbiyyatda realizmin, xəlqiliyin, yeniləşmə və müasirliyin böyük carçısı kimi çıxış etmişdir.

Eynəli bəy Sultanov ictimai-ədəbi mühitdə böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin ən yaxın məsləkdaşı, dostu, həmfikri kimi də əsl əqidə birliyinin nümunəsini göstərmişdir. O, Zaqqafqaziya rusdilli mətbuat orqanlarında ardıcıl olaraq Cəlil Məmmədquluzadənin başçılıq etdiyi “Molla Nəsrəddin” ədəbi məktəbinin ideya-siyasi xəttini müdafiə və təbliğ etmişdir. Eynəli bəy Sultanov “Molla Nəsrəddin” jurnalının fəaliyyətini yüksək qiymətləndirərək yazdı ki, “bu jurnal özünün çoxsaylı qiymətli xüsusiyyətləri ilə təkcə bizim regionun müsəlmanları arasında deyil, bütün müsəlman şərqində, həmçinin Avropa Cəmiyyətinin Şərq həyatı ilə maraqlanan bütün təbəqələri arasında böyük populyarlıq qazanmışdır” [52]. Onun məqalələrində Cəlil Məmmədquluzadənin yaradıcılığı və məllanəsərəddinçilərin əsərləri Azərbaycanda realist-satirik ədəbiyyatın mükəmmel örnəkləri kimi yüksək qiymətləndirilmişdir. Eynəli bəy Sultanov məslək dostu Cəlil Məmmədquluzadənin “Ölülər” tragikomediyasını müsəlman dünyasının mənəvi oyanışına xidmət edən, böyük təsir göstərən misilsiz sənət əsəri kimi səciyyələndirmişdir. Onun “Ölülər” əsərinin Bakıda uğurla tamaşaşa qoyulmasına həsr edilmiş məqaləsi sadəcə əsrin səhnə təcəssümü haqqında yazıçı təəssüratlarından ibarət olmayıb, tamaşanı sənətşünaslıq baxımından təhlil edən professional teatr resenziyasıdır. Bu məqalədə, eyni zamanda Cəlil Məmmədquluzadə haqqında da maraqlı məlumatlar öz əksini tapmışdır: “Bir neçə il bundan qabaq yazıılan, lakin müxtəlif səbəblər üzündən tamaşaşa qoyulmayan “Ölülər”in Bakı tamaşası böyük müvəffəqiyyətlə keçmişdir. Bu klassik əsərin tamaşası azərbaycanlı qadınlara xüsusiylə daha çox təsir etmişdir. Onlar əsərin müəllifinə hörmət və

məhəbbət əlaməti olaraq, ona zərif bir xalça bağışlamış və məktub vasitəsilə Cəlil Məmmədquluzadəni səmimiyyətlə təbrik etmişlər [54].

Mirzə Cəlil Məmmədquluzadə də öz növbəsində ədəbi-ictimai fikrin inkişafında və onun şəxsi taleyində Eynəli bəy Sultanovun roluna və xidmətlərinə yüksək qiymət vermişdir. Böyük ədibin “Əzizim Eynəli bəy Sultan!” müraciəti ilə başlanan 13 iyul 1925-ci il tarixli məktubunda deyilir:

“Əzizim Eynəli Sultan!

... Elə saatlar olurdu ki, ...keçmiş günləri ya-da salırdım. Elə bilirdim ki, haman Eynəli qardaşım qırx il bundan qabaq yanında oturub cavalliq həvəsili oxuduğu kitablardan, rus maarifindən, Avropa əhli-qələmlərindən şirin-şirin və bəzi vaxt da odlu-odlu, yaniqli-yaniqli səhbətlər edir. O qədər məni özünə qulaq asdırın ki, axırda məni doğrudan da maarif aləminə daxil elədin. Yəqin bilirom ki, sən olmasaydın, mən də qeyri-sadəcə kənd müəllimlərinin içində yaddan çıxmışdım”. Bəhər hal, Tubuya mənim qardaşlıq salamımı yetir... Özün də hələ özünü bir tövər saxla görüm nə vaxt görüşərik” [7, s.352-353].

Bu mühüm ədəbi-tarixi əhəmiyyətə malik olan məktubdakı Cəlil Məmmədquluzadə tərəfindən Eynəli bəy Sultanova ünvanlanmış “qardaşlıq salamı” ifadəsi böyük ədibin başqa müsəsirlərinə yazdığı heç bir məktubunda təkrar edilməyən ürək sözləridir. Bu, Cəlil Məmmədquluzadə – Eynəli bəy Sultanov münasibətlərinin məslək dostluğu, əqidə birliyi və əsl qardaşlıq səviyyəsində olduğunu göstərir.

Tədqiqi və nəşri. Görkəmli yazıçı-publisist Eynəli bəy Sultanovun əsərlərinin nəşri sahəsində də müəyyən işlər görülmüşdür. Belə ki, ədibin “Tatarka” pyesi [13], “Seyidlər” hekayəsi [17] müxtəlif vaxtlarda ayrıca kitab halında nəşr olunmuşdur. Abbas Zamanovun ön sözü və İzzət Maqsudovun tərtibi ilə 1966-cı ildə nəşr edilmiş “Seçilmiş hekayələri” adlı kitabında yazıçının nəşr əsərlərinin bir qismi toplanılmışdır [9]. Göstərilən nəşrlər Eynəli bəy Sultanovun bədii-publisist əsərlərinin az bir qismini əhatə edir. Xüsusən, kitablarına daxil edilmiş nəşr əsərləri olduğu kimi, bütövlükdə yazıçının çoxsaylı publisist məqalələrindən heç biri uzun müddət nəşr edilib oxuculara çatdırılma-

mışdır. Bu baxımdan son illərdə Eynəli bəy Sultanovun nəşr əsərlərinin əldə edilmiş yeni hekayələrlə birlikdə kitab halında nəşr olunması qiymətli addımdır [14]. Eyni zamanda, Eynəli bəy Sultanovun publisistik məqalələrinin ilk dəfə olaraq rus dilində [55] və Azərbaycan dilində [16] iki kitabda toplanaraq oxuculara çatdırılması əhəmiyyətli hadisədir.

Eynəli bəy Sultanovun həyatı və yaradıcılığının tədqiqi baxımdan da mühüm axtarışlar aparılmış, artıq bir çox elmi əsərlər meydana çıxmışdır. İlk dəfə olaraq ədəbiyyatşunas İzzət Maqsudov 1963-cü ildə Eynəli bəy Sultanovun həyatı və yaradıcılığını namizədlik dissertasiyası səviyyəsində tədqiq etmişdir [34]. Məhz İzzət Maqsudovun tədqiqatından sonra tanınmış bir yazıçı və publisist kimi Eynəli bəy Sultanovun tərcüməyi-halı və çoxcəhətli fəaliyyəti geniş ictimaiyyətə bəlli olmuşdur.

Əli Sultanlı, Əziz Şərif, Əziz Mirəhmədov, Abbas Zamanov, Müzəffər Nəsirli, İsa Həbibbəyli, Vilayət Quliyev, Xeyrulla Məmmədov, Əli Xəlilov, Əflatun Məmmədov, Abbas Hacıyev, Aida Feyzullayeva, Əsgər Qədimov, Fə-

man Xəlilov, İradə Əsədova, Elxan Yurdoğlu – Məmmədov, Ramiz Qasimov və başqalarının araşdırılmalarında Eynəli bəy Sultanovun tərcüməyi-halı, bədii-publisist irsi, Azərbaycan folklorunun toplanması, nəşri və teatrla əlaqədar fəaliyyətlərinə dair ciddi araşdırımlar öz əksini tapmışdır. İradə Əsədovanın “Eynəli bəy Sultanovun yaradıcılıq yolu” və Elxan Yurdoğlu – Məmmədovun “Eynəli bəy Sultanovun folklorşünaslıq irsi” mövzusunda müdafiə olunmuş filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyalarında geniş araşdırma materialları əsasında görkəmli yazıçının elmi pasportu yaradılmışdır. AMEA Naxçıvan Bölməsinin əməkdaşları tərəfindən hazırlanıb nəşr edilmiş “Eynəli bəy Sultanov: taleyi və sənəti” adlı məqalələr toplusunda görkəmli yazıçı və publisistin haqqında müstəqillik dövrünün yeni araşdırımları özünə yer almışdır [19].

Son illərdə İzzət Maqsudovun “Eynəli bəy Sultanovun həyatı və yaradıcılığı” [35], Elxan Yurdoğlu – Məmmədovun “Eynəli bəy Sultanov və folklor” [10] monoqrafiyaları çap olunmuşdur.

Nəticə / Conclusion

Eynəli bəy Sultanov XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı, mətbuat və teatri, habelə ictimai fikri tarixində özünəməxsus sanballı yer tutmuş görkəmli yazıçı və publisistdir. Böyük ədibin xatırəsi ölkəmizdə əbədiləşdirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi-

nin sədri Vasif Talibovun “Eynəli bəy Sultanovun anadan olmasının 150 illiyi haqqında”kı 15 fevral 2016-cı il tarixli Sərəncamı ilə tanınmış maarifçi yazıçı və publisistin həyatı və yaradıcılığına həsr edilmiş tədbirlər keçirilmiş, sənədli film çəkilmişdir.

Ədəbiyyat / References

1. Abbas Hacıyev. Tiflis Azərbaycan Teatrı. Bakı: İşıq, 1984.
2. Abbas Zamanov. Əməl dostları. Bakı: Yaziçı, 1979.
3. A.Zamanov. Eynəli bəy Sultanov (“Seçilmiş hekayələri” kitabına müqəddimə). Bakı, 1966.
4. Aida Feyzullayeva. Maarif carçıları. Bakı: Maarif, 1988.
5. Atayev M. Hansı faktı inanmalı. “Ədəbiyyat və incəsənət” qəz., 10 iyun 1983, № 23 (2054).
6. Baba Tahir. Allah insanlıq məhkəməsi qarşısında (E.Sultanovun tərcüməsində). Bax: “Zakavkazye” qəzeti, 1908, № 28.
7. Cəlil Məmmədquluzadə. Əsərləri, 4 cilddə, VI cild (tərtib edəni və izahların müəllifi: İ.Həbibbəyli). Bakı: Öndər, 2004.
8. Cəlil Məmmədquluzadə. Əsərləri. VI cild. Bakı, 1985.
9. E.Sultanov Seçilmiş hekayələri (A.Zamanovun ön sözü ilə). Redaktoru İ.Maqsudov. Bakı: Azərnəşr, 1966.
10. Elxan Yurdoğlu (Məmmədov). Eynəli bəy Sultanov və folklor. Naxçıvan: Əcəmi, 2017.

11. Ermənistan MDTA, f. 66, siy. 1, Q-1188, v.2.
12. Ermənistanda Azərbaycan kitabı (tərtib edəni: İ.Məmmədov). Kitab Palatasının nəşri. İrəvan, 1985.
13. Eynəli bəy Sultanov. Tatarka. İrəvan, 1904.
14. Eynəli bəy Sultanov. Hekayələr (tərtib edəni, çapa hazırlayan, redaktor və izahların müəllifi Elxan Yurdoğlu Məmmədov). Bakı: "Elm və həyat", 2016.
15. Eynəli bəy Sultanov. Xalqa məhəbbət. "Zakavkazye" qəzeti, 19 sentyabr 1907, № 190.
16. Eynəli bəy Sultanov. Məqalələr (rus dilindən tərcümə edən: Qahirə Məmmədova). Naxçıvan: Əcəmi, 2017.
17. Eynəli bəy Sultanov. Seyidlər. Zaqqafqaziya ölkə türk qəzeti "Yeni fikir"in nəşri (R.Nəcəfovun müqəddiməsi ilə). Tiflis, 1926.
18. Eynəli bəy Sultanov. Sədinin nəgmələri İran türkləri arasında. "Zakavkazskaya reç" qəzeti, 10 fevral 2015, № 34.
19. Eynəli bəy Sultanov: taleyi və sənəti (kollektiv). Bakı: Elm və təhsil, 2011.
20. Ə.Mirəhmədov Azərbaycan Molla Nəsrəddini. Bakı, 1980.
21. Ə.Mirəhmədov. Cəlil Məmmədquluzadənin "Əsərləri"nin VI cildinin "İzahlar və qeydlər". Bakı, 1985.
22. Ə.Sultanovun xidməti attestatı. Odessa Dövlət Tarix Arxiv. F. 45, siy.1, Q-2342, v. 6-10).
23. Əflatun Məmmədov. Azərbaycan bədii nəşri. Bakı: Elm, 1983.
24. Əli Xəlilov. Naxçıvan teatrının tarixi. Bakı, 1964.
25. Əziz Şərif. Xalq müəllimi. "Azərbaycan" jurnalı, 1955, №2.
26. Firidun bəy Köçərli. Balalara hədiyyə. Bakı, 1912.
27. Hafiz Divan (parçalar). "Zakavkazskaya reç" qəzeti, 1906, №191.
28. Həbibov İ. Eynəli bəy Sultanovun dünyagörüşünün formalşma dövrü. Bax: "Azərbaycan ədəbiyyatının nəzəriyyəsi və tarixi məsələləri" məcməsi. Bakı: ADU-nun nəşri. 1987.
29. Həmidə xanım Məmmədquluzadə Mirzə Cəlil haqqında xatırələrim. Bakı, 1981.
30. İradə Əsədova. Eynəli bəy Sultanovun yaradıcılıq yolu (avtoreferat), 1991.
31. İrəvan Kişi Gimnaziyasının müdavimi E.Sultanovun şəxsi işi. Ermənistan MDTA, f.1, siy.3, Q-51.
32. İrəvan Quberniyası Daire Məhkəməsi prokurorunun köməkçisi Eynəli bəy Sultanovun şəxsi işi. Bax: Ermənistan MDTA, fond. 66, siyahı 1, Q-1188, vərəq. 2.
33. İrəvan Quberniyası Daire Məhkəməsi prokurorunun köməkçisi. E.Sultanovun şəxsi işi. Erm. MDTA, f. 66, siy. 1, Q-11-88, v.3.
34. İzzət Maqsudov. Eynəli bəy Sultanovun həyatı və yaradıcılığı (Avtoreferat). Bakı, 1963.
35. İzzət Maqsudov. Eynəli bəy Sultanovun həyatı və yaradıcılığı. Bakı: Elm və təhsil, 2016.
36. İzzət Maqsudov. Namizədlik dissertasiyası.
37. Maksim Qorki. Həyatdan lövhələr. Tiflis, "Dan ulduzu", 1927, № 3.
38. Müdrük Sədi və onun populyar beytləri. "Zakafqazskaya reç" qəzeti, 5 fevral 2015, № 28.
39. Nəsirli M. Cəlil Məmmədquluzadənin dostu və qələm yoldaşı. "Azərbaycan" jurnalı, 1958, № 10.
40. Vladimir Mayakovski. Bakı, "Dan ulduzu", 1927, № 12.
41. Novoe obozreniye" qəzeti, 1892, № 2788.
42. Novoe obozreniye" qəzeti, 1892, № 3071.
43. Novoe obozreniye" qəzeti, 1892, № 3197.
44. Novoe obozreniye" qəzeti, 1892, № 4086.
45. Novoe obozreniye" qəzeti, 1892, № 6012.
46. Novoe obozreniye" qəzeti, 1892, № 6078-6079.
47. Gəz. "Kaspı", Bakı, 1905, № 034.
48. Gəz. "Kaspı", Bakı, 1905, № 107.

49. Газ. “Каспи”, Баку, 1905, № 204.
50. Культура и письменности Востока”. Баку, 1928, III kitab; 1929, IV kitab.
51. Передай руки, а потом хвалит. Газета “Новое время”, 23 октября, 1891.
52. Э.Султанов. Жизнь и прессы мусульман. Газета “Закавказская речь”, 1916, № 95.
53. Э.Султанов. О пьесе “Мертвцы”. Газета “Закавказская речь”. Тбилиси, 29 апреля, 1916, № 96.
54. Эйнали-бек Султанов. О пьесе “Мертвцы”. Газета “Закавказская речь” № 96, Тбилиси, 30 апреля, 1916.
55. Эйнали-бек Султанов. Публистика (собиратель, составитель и автор предисловия: И.Габибейли). Баку: Элм ве тахсил, 2016.

Жизнь и творчество Эйнали бека Султанова

Иса Габибейли

Академик, вице-президент НАНА

Главный директор института литературы имени Низами Гянджеви НАНА. Азербайджан.
E-mail: isa.habibbeyli@science.az.

Резюме. В статье даются обширные сведения о жизни, деятельности и творчестве одного из выдающихся деятелей азербайджанской литературы начала XX века, одарённого публициста, издателя, фольклориста, переводчика и создателя театра, а также активного поборника литературного фронта молланасреддинцев Эйнали бека Султанова.

В области формирования просветительской среды Нахчывана Эйнали бек Султанов начал служить ещё будучи студентом Эриванской мужской гимназии. С 1908 года начался тифлисский период жизни Эйнали бека вплоть до его кончины и там же в основном происходило его формирование. Он был специальным корреспондентом газеты «Каспий» по Еревану и Нахчывану, с 1924 года в качестве секретаря Тифлисского отделения Комиссии по Новому Алфавиту проводил широкую работу в этой области.

Эйнали бек Султанов активно способствовал развитию нового этапа театральной среды Тифлиса начала XX века. Помимо искусного владения в деле публицистики, он был несравненным прозаиком. В его рассказах достоверно изображена жизнь азербайджанской деревни и её поселян.

Несомненной заслугой Эйнали бека Султанова являются его переводы образцов азербайджанской литературы на русский язык. Он перевёл на русский язык комедии М.Ф.Ахундзаде «Молла Ибрагимхалил, алхимик» и «Гаджи Гара» и осуществил издание обеих на русском языке.

Ключевые слова: Эйнали бек Султанов, публицист, переводчик, молланасреддинец, Горийская Учительская семинария, основатель театра